

**RSM Azerbaijan**

Demirchi Tower 16<sup>th</sup> floor,  
37 Khojaly ave, AZ1025,  
Baku, Azerbaijan

T +994(12) 480 4571  
F +994(12) 480 4563

www.rsm.az

**Müstəqil Auditorun Hesabatı**

“AzFinance İnvestisiya Şirkəti” QSC-nin Təsisçilərinə və Rəhbərliyinə :

**Rəy**

Biz “AzFinance İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra “Şirkət”) və onun törəmə müəssisəsinin (birlikdə “Qrup”) 31 dekabr 2020-ci il tarixinə təqdim edilən konsolidə edilmiş maliyyə vəziyyəti haqqında hesabat, həmin tarixdə başa çatmış il üzrə konsolidə edilmiş mənfəət və ya zərər və digər məcmu gəlir haqqında hesabat, kapitalda dəyişikliklər və pul vəsaitlərinin hərəkəti haqqında hesabatlardan, eləcə də əsas mühasibat prinsiplərinin və digər izahedici qeydlərin xülasəsindən ibarət olan maliyyə hesabatlarının audit yoxlamasını aparmışıq.

Bizim fikrimizcə, hazırkı konsolidə edilmiş maliyyə hesabatları Qrupun 31 dekabr 2020-ci il tarixinə konsolidə edilmiş maliyyə vəziyyətini, habelə həmin tarixdə başa çatmış il üzrə konsolidə edilmiş maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) uyğun olaraq bütün əhəmiyyətli aspektlərdən ədalətli əks etdirir.

**Rəy üçün əsas**

Biz auditi Beynəlxalq Audit Standartlarına (BAS) uyğun aparmışıq. Bu standartlar üzrə bizim məsuliyyətimiz hesabatımızın “Konsolidə edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir. Biz Mühasiblərin Beynəlxalq Etika Standartları Şurasının (MBESS) dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Qrupdan asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk və digər etik öhdəliklərimizi Etika Məcəlləsinə uyğun olaraq yerinə yetirmişik. Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutları rəyimizi əsaslandırmaq üçün yetərli və münasibdir.

**Konsolidə edilmiş maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərin məsuliyyəti**

Rəhbərlik konsolidə edilmiş maliyyə hesabatlarının MHBS-ə uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də fərqləndirilmə və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sistemində görə məsuliyyət daşıyır.

konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik Qrupu ləğv etmək və ya fəaliyyətini dayandırmaq niyyətində olmadığı yaxud bunu etməkdən başqa münasib alternativ olmadığı halda, Qrupun fasiləsiz fəaliyyət göstərmək qabiliyyətinin qiymətləndirilməsinə, müvafiq hallarda fəaliyyətin fasiləsizliyinə dair məlumatların açıqlanmasına və fəaliyyətin fasiləsizliyi prinsipinin istifadə edilməsinə görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslər Qrupun maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarətə görə məsuliyyət daşıyır.

**THE POWER OF BEING UNDERSTOOD**  
AUDIT | TAX | CONSULTING

## **Konsolidə edilmiş maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti**

Bizim məqsədimiz bütövlükdə konsolidə edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olub-olmadığına dair kifayət qədər əminlik əldə etmək və rəyimizin daxil olduğu auditor hesabatını təqdim etməkdir. Kifayət qədər əminlik əminliyin yüksək səviyyəsidir, lakin Beynəlxalq Audit Standartlarına uyğun olaraq auditin aparılması zamanı mövcud olan bütün əhəmiyyətli təhriflərin həmişə aşkar olunacağına zəmanət vermir. Təhriflər fırıldaqçılıq və ya səhv nəticəsində yarana bilər və fərdi və ya məcmu olaraq istifadəçilərin konsolidə edilmiş maliyyə hesabatları əsasında qəbul edəcəyi iqtisadi qərarlara təsir göstərmək ehtimalı olduğu halda əhəmiyyətli hesab edilir.

Beynəlxalq Audit Standartlarına uyğun aparılan auditin bir hissəsi olaraq, biz audit zamanı peşəkar mühakimə tətbiq edirik və peşəkar skeptisizm nümayiş etdiririk. Biz həmçinin:

- Konsolidə edilmiş maliyyə hesabatlarında fırıldaqçılıq və ya səhv nəticəsində əhəmiyyətli təhriflərin olması riskini müəyyən edir və qiymətləndirir, həmin risklərə qarşı audit prosedurlarını hazırlayır və həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhvlər nəticəsində yaranmış əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən daha yüksəkdir, çünki fırıldaqçılığa gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilərəkdən göstərilməməsi, yanlış təqdimat və ya daxili nəzarət sistemində sui-istifadə halları daxil ola bilər.
- Qrupun daxili nəzarət sisteminin effektivliyinə dair rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarını işləyib hazırlamaq üçün daxili nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Rəhbərlik tərəfindən istifadə edilən uçot siyasətinin uyğunluğunu, habelə uçot təxminləri və müvafiq açıqlamaların münasibliyini qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi prinsipinin rəhbərlik tərəfindən istifadə edilməsinin uyğunluğuna və əldə edilən audit sübutları əsasında Qrupun fasiləsiz fəaliyyət göstərmək imkanını ciddi şübhə altına qoya bilən hadisə və şəraitlə bağlı əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olub-olmadığına dair qənaətə gəlirik. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu qənaətinə gəldikdə, auditor rəyimizdə konsolidə edilmiş maliyyə hesabatlarındakı müvafiq məlumatların açıqlanmasına diqqət yetirməli və ya belə məlumatların açıqlanması yetərli olmadıqda, rəyimizdə dəyişiklik etməliyik. Nəticələrimiz auditor hesabatımızın tarixinədək əldə edilən audit sübutlarına əsaslanmalıdır. Lakin sonrakı hadisələr və şəraitlər Qrupun fasiləsiz fəaliyyətinin dayandırılmasına səbəb ola bilər.
- Məlumatların açıqlanması da daxil olmaqla, konsolidə edilmiş maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, habelə əsas əməliyyatların və hadisələrin maliyyə hesabatlarında düzgün təqdim edilib-edilmədiyini qiymətləndiririk.
- Konsolidə edilmiş maliyyə hesabatlarına dair rəy bildirmək üçün Qrupa daxil olan müəssisələrin maliyyə məlumatları və ya fəaliyyəti ilə bağlı yetərli müvafiq audit sübutu əldə edirik. Biz qrup auditinin idarə edilməsi, nəzarəti və həyata keçirilməsi üçün məsuliyyət daşıyıyıq.

Biz korporativ idarəetmə üzrə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və müddəti, habelə əhəmiyyətli audit nəticələri, o cümlədən audit zamanı daxili nəzarət sistemində aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar barədə məlumat veririk.

**“RSM Azərbaycan” MMC**

30 aprel 2021-ci il  
Bakı, Azərbaycan Respublikası

RSM Azərbaycan





**“AzFinance İnvestisiya Şirkəti” QSC**  
**Konsolidə edilmiş kapitalda dəyişikliklər haqqında hesabat**  
**31 dekabr 2020-ci il tarixində bitən il üzrə**  
*(Xüsusi göstərilmiş hallar istisna olmaqla məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)*

	Nizamnamə kapitalı	Kapital qoyuluşu	Yığılmış zərər	Cəmi	Nəzarət olunmayan iştirak payı	Cəmi kapital
01 yanvar 2019-cu il tarixinə qalıq	1,550,000	612,175	(510,151)	1,652,024	543	1,652,567
İl üzrə cəmi məcmu gəlir			261,352	261,352	(193)	261,159
31 dekabr 2019-cu il tarixinə qalıq	1,550,000	612,175	(248,799)	1,913,376	350	1,913,726
İl üzrə cəmi məcmu gəlir	-	-	313,081	313,081	(186)	312,895
31 dekabr 2020-ci il tarixinə qalıq	1,550,000	612,175	64,282	2,226,457	164	2,226,620

30 aprel 2021-ci il tarixində imzalanmış və dərc olunmaq üçün təsdiq edilmişdir.

İntiqam Səfəraliyev  
Direktor



Fərid Məmmədov  
Direktor Müavini/Baş Mühasib vəzifəsini müvəqqəti icra edən

**“AzFinance İnvestisiya Şirkəti” QSC**

**Konsolidə edilmiş pul vəsaitlərinin hərəkəti haqqında hesabat**

**31 dekabr 2020-ci il tarixində bitən il üzrə**

(Xüsusi göstərilmiş hallar istisna olmaqla məbləğlər Azərbaycan manatı ilə təqdim edilir)

	31 dekabr 2020- ci il tarixində bitən il üzrə	31 dekabr 2019- cu il tarixində bitən il üzrə
	<b>Qeyd</b>	
<b>Əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>		
Vergidən əvvəlki mənfəət	468,122	363,390
Düzəlişlər:		
Əmlak və avadanlıqların köhnəlməsi və dəyərsizləşməsi	8 79,160	135,328
Qeyri-maddi aktivlərin amortizasiyası və dəyərsizləşməsi	9 20,186	5,369
Pay qiymətli kağızlar üzrə zərər çıxılmaqla gəlir	-	(55,891)
Maliyyə xərcləri	3,127	18,048
Əmlak və avadanlıqların silinməsi üzrə gəlir çıxılmaqla zərər	-	(13,746)
<b>Dövrüyyə kapitalında dəyişikliklərdən əvvəl əməliyyat fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>	<b>570,594</b>	<b>452,498</b>
Broker hesabında olan pul vəsaitlərində dəyişikliklər	(110,631)	(4,289)
Borc qiymətli kağızlara investisiyalarda dəyişikliklər	(413,473)	(266,903)
Pay qiymətli investisiyalarda dəyişikliklər	(823)	-
Ticarət və digər debitor borclarda dəyişikliklər	(196,523)	1,003,409
Sair öhdəliklərdə dəyişikliklər	(129,816)	(376,386)
<b>Dövrüyyə kapitalında dəyişikliklər</b>		
Ödənilmiş mənfəət vergisi	(272,041)	-
Ödənilmiş maliyyə xərcləri	(3,127)	(18,048)
<b>Əməliyyat fəaliyyəti üzrə istifadə edilən xalis pul vəsaitləri</b>	<b>555,838</b>	<b>790,281</b>
<b>İnvestisiya fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>		
Əmlak və avadanlıqların alınması	-	(4,640)
Daxili imkanlar hesabına yaradılmış proqram təminatı	-	(161,883)
Əmlak və avadanlıqların silinməsindən daxilolmalar	-	30,000
<b>İnvestisiya fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>	<b>-</b>	<b>(136,523)</b>
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti</b>		
İcarə öhdəlikləri üzrə əsas borcun ödənilməsi	(72,000)	(110,506)
<b>Maliyyələşdirmə fəaliyyəti üzrə daxil olan xalis pul vəsaitləri</b>	<b>(627,838)</b>	<b>(110,506)</b>
<b>İlin əvvəlinə pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>789,791</b>	<b>246,539</b>
<b>İlin sonuna pul vəsaitləri və onların ekvivalentləri</b>	<b>13 161,953</b>	<b>789,791</b>

30 aprel 2021-ci il tarixində imzalanmış və dərc olunmaq üçün təsdiq edilmişdir.

İntiqam Səfərəliyev  
Direktor



Fərid Məmmədov  
Direktor Müavini/Baş Mühəsib vəzifəsini müvəqqəti  
icra edən